



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması
üzrə
Dövlət Proqramı”

**MÜHƏNDİSLİK İXTİSASLARI ÜZRƏ BAKALAVRIAT
BEYNƏLXALQ İKİLİ DİPLOM PROQRAMLARI**

Xarici tərəfdaş universitet:

İNHA UNİVERSİTETİ
(Koreya Respublikası)



Yerli tərəfdaş universitet:

BAKİ MÜHƏNDİSLİK UNİVERSİTETİ
(Azərbaycan)



Tədris ili: 2021/2022

Hədəf:	→	Ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, mühəndislik sahəsində Azərbaycanda 21-ci əsrin tələblərinə cavab verən yeni nəsil mütəxəssislər yetişdirmək, eyni zamanda, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirmək
Təhsil səviyyəsi:	→	Bakalavriat
İxtisaslar:	→	<ul style="list-style-type: none">• İnformasiya texnologiyaları (keçid balı - 400)• İnşaat mühəndisliyi (keçid balı - 350)• Elektrik mühəndisliyi (keçid balı - 350)• Elektronika mühəndisliyi (keçid balı - 350)
Proqram məzunları sahib olacaq:	→	<ul style="list-style-type: none">• Qeyd olunan mühəndislik sahələrində müasir bilik və bacarıqlara sahib olmaq;• Beynəlxalq təcrübəni öyrənmək.
İlkin kvota:	→	25 nəfər (hər bir ixtisas üzrə / ümumilikdə 100 nəfər)
Müddət:	→	4 il (3 il - Azərbaycanda, 1 il - Cənubi Koreyada)

Tədris dili:	→	3 il BMU-da İngilis dilində təhsil (əlavə olaraq koreya dili tədris ediləcəkdir); 1 il İNHA-da Koreya dilində təhsil.
Təhsil xərclərinin maliyyələşdirilməsi:	→	Təhsilalanların maliyyələşdirilən xərcləri aşağıdakılardan ibarətdir: <ul style="list-style-type: none"> • Təhsil haqqı; • Qeydiyyat xərci; • Tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri; • Cənubi Koreyada 1 illik təhsil • Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirak xərcləri.
İlkin seçim meyarları:	→	<ul style="list-style-type: none"> • Tələbələrin seçimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (bakalavriat) nəticələri əsasında tərəflər aparılır; • DİM-in təşkil etdiyi qəbul imtahanında hər bir ixtisas üzrə müəyyən olunmuş müvafiq keçid balı toplayan abituriyentlər ərizə ilə müraciət edə bilər.

Son müraciət tarixi:	→	DİM-in keçirdiyi qəbul imtahanlarının tarixləri elan olunandan sonra bildiriləcək
Müraciət proseduru və tələb olunan sənədlər:	→	<p>2021/2022-ci tədris ili üçün DİM tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün keçirilən imtahanın nəticəsində ikili diplom proqramı üçün hər bir ixtisas üzrə müəyyən olunmuş müvafiq keçid balını toplamaq;</p> <p>Tələb olunan sənədləri onlayn anket formasında ali təhsil müəssisəsinə göndərmək.</p> <ul style="list-style-type: none"> • Müraciət forması; • Özünü təqdim etmə forması (İngilis dili müsahibəsi üçün) • 3.5x4.5 ölçüdə rəngli fotosəkil; • Şəxsiyyət vəsiqəsinin surəti; • Məktəb attestatın ingilis dilində tərcüməsi və notarial təsdiqi (əslü universitetə qəbul olanda təqdim olunmalıdır); • DİM tərəfindən keçirilmiş hər iki imtahanda topladığı balı təsdiq edən rəsmi sənəd; • İngilis dili sertifikatı: IELTS və ya TOEFL (olduğu təqdirdə). <p>Qeyd 1: DİM-in qəbul imtahanından uğurla keçən I ixtisas qrupunun abituriyentləri hər bir ixtisas üzrə müəyyən olunmuş müvafiq keçid balı topladığı təqdirdə, onlar mütləq İnha Universiteti ilə BMU-nun birgə təşkil etdiyi müsabiqədə (ingilis dili şifahi, riyaziyyat və fizikadan yazılı onlayn formada) iştirak etmək üçün yuxarıda təqdim olunan sənədləri onlayn anket formasında təqdim etməlidir.</p> <p>Qeyd 2: Proqrama qeydiyyat zamanı namizədin iş nömrəsi (bakalavriat imtahanı) və şəxsi kabinetin istifadəçi adını (FİN) təqdim etməli olacaqdır.</p>

		Qeyd 3: Müsabiqədə iştirak etmək üçün qeydiyyat və daxili imtahanın dəqiq vaxtı DİM-in keçirdiyi qəbul imtahanlarının cavabları elan olunandan sonra bildiriləcək.
Sənədlərin təqdim edilməsi və FAQ:	→	<p>İkili Diplom Proqramı ilə əlaqədar sualları beu-inha@beu.edu.az e-mail ünvanına, İDP-nin rəsmi Facebook səhifəsinə www.facebook.com/ddp.beu.inha ünvanlamaq və ya (+994 12) 349-99-66/67 (daxili: 2423) zəng vurmaq mümkündür.</p> <p>Əlavə məlumatlar ilə aşağıda ki müvafiq keçiddən tanış ola bilərsiniz:</p> <ul style="list-style-type: none">• BMU-İNHA İDP / ELAN• BMU-İNHA İDP / FAQ• BMU-İNHA İDP / Daxili imtahanın keçirilməsi ilə bağlı təlimat